



# Sabahın alımları

## İstedadlı məktəblilərin uğur hekayələri



Banuçək Kərimli



Murad Məmmədzadə



Rafiq Qasimov



Emin Xəlifəyev



Faiq Qasımov

Məlumdur ki, yüksək elmi zirvələrə gedən yol məktəbdən keçir. Məhz orta məktəbdə qazanılan biliklər elm yolunu seçənlərin, elcədə oləkenin gələcəyi üçün töhfələr verməyə hazır olanların gelecek uğur salnamesini müəyyən edir. Son illər məktəblilər arasında elmi tədqiqatçılığın təşviq olunması yolunda Təhsil Nazirliyi tərəfindən görülən məqsədönlü tədbirlər nəticəsində öz düşüncələrini, zəkalarının məhsulunu ortaya qoyan yeni istedadlı nəsil formalaşmaqdadır. “Sabahın alımları” elm müsabiqəsi de-

### Özəl hərəkətlərini danışığa çevirən cihaz

Sumqayıtdakı 11 nömrəli tam orta məktəbin XI sinif şagirdi Banuçək Kərimli və IX sinif şagirdi Murad Məmmədzadənin müsabiqəye təqdim etdiyi layihənin adı “Smart Speech Synthesizer”dır. Bu, özəl hərəkətlərini danışığa çevirən cihazdır. Olduğu maraqlı və aktual olan bir yaradıcılıq məhsuludur. Layihə barədə məlumat verən B.Kərimli qeyd edir ki, layihəmizin esas məqsədi nitq qüsurlu insanların ətraf mühitlə ünsiyyətinə təmin edərək onların həyat keyfiyyətini yüksəldəcək Danışq Sinteti Interfeysi (DSI) yaratmaqdır.

- Layihəmiz 3 əsas problemi həll edir. Məlumdur ki, nitq qüsurlu insanlar ətraf mühitlə ünsiyyət qura bilmirlər. Bu insanlar arasında işarə dilinin məhdud istifadə olunması və iş tapmaqdə çətinlik çəkməlidir. Layihəmiz əzələ hərəkətlərini danışığa çevirən cihaz təklif edir. Layihəmizdən nitq qüsurlu insanlar faydalana biləcəklər. Cihazımızın işləmə qaydasi belədir: EMG elektrod, yəni əzəle sensor xəst insanların yanaq əzələlərinə bərkidilir. Əzələ hərəkətlərini nitq qüsurları kod vasitesi ilə insanların əzələ hərəkətləri səsləndirilir. Bizim fərziyəmizə asasən təklif etdiyimiz model daha dayanıqlı və davamlı EMQ (elektromiqrafiya) potensialları əsasında müükəmməl sistem qurmağı imkan verəcək. Əvvəlkə oxsar sistemlər müqayisədə biz daha dayanıqlı, davamlı və müükəmməl interfeysi icad etmişik. İstifadə etdiyimiz naqışlı EMQ əlliñin danışığının rahat sintezini təmin edəcək. Layihəmiz təkmilləşdirmek gələcək planlarımızdan biridir. Cihazımızı optimallaşdırmaq, daha böyük bir kütləyə təqdim etmək və qlobal bazara daxil olmaq da məqsədimizdir.

### Standart məsələlərin qeyri-standart həlli

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Rafiq Qasımovun riyaziyyat nominasiyası üzrə təqdim etdiyi layihə tədris prosesinin təkmilləşdirilməsi və optimall variantların axtanlılı təqdiməsi nöqtəyi-nöztəni maraq kəsb edir.

- Məlumdur ki, bəzi tənliklər və tənliklər sistemlərini standart üsullarla həll etmek çox vaxt böyük çətinliklər yaradır. Lakin həmin tənlik və tənliklər sistemini trigonometrik funksiyaların xassələrindən istifadə etməklə həll etmək daha əlverişli olur və məsələnin həlli xeyli asanlaşdırır. “Trigonometriyannın köməyi ilə bəzi cəbri məsəllərin həlli” adlı layihəmədən mənənə cəbri məsəllərin trigonometrik əvəzətmələrin köməyi ilə həlli işlənməsi təqdim edilmişdir. Həll etdiyim tənlikləri analitik üsulla həll etmək xeyli çətin olduğundan, düzənləndirmək, göstərdiyim həll üsüni riyaziyyatla dərinlənmarqlanıclar üçün çox faydalı ola bilər. Layihə üzrəndən işleyərək mənənə göstərdiyi diqqət və qayğıya görə elmi rəhbərim, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru V.Sərdarova öz dərin təşəkkürümü bildirirəm.

### Almazdan bərk material

Bakıdakı 132-134 nömrəli tam orta məktəbin kompleksinin XI sinif şagirdi Emin Xəlifəyevin “Super sərt ion birləşmələrinin tədqiqi” mövzusunda layihəsi müasir fiziki-kimyevi tədqiqatlarda on çox maraqlı doğuran problemin həlli hər olunub. E.Xəlifəyev elmi rəhbəri, kompleksin müəllimi doktor Fransis Manto ilə üzərində iş-

belə tədbirlərdən biridir.

Artıq 10-cu dəfədir keçirilən müsabiqənin fevralın 2-də açılmış nəticələrinə əsasən, müxtəlif kateqoriyalar üzrə qalib elan olunmuş 7 layihə Amerikada keçiriləcək ənənəvi İSEF - Mühəndislik Sərgisində ölkəmizi təmsil etmək hüquq qazanıb.


Ölkəməni İSEF - Mühəndislik Sərgisində təmsil edəcək şagirdlər “Azərbaycan müəllimi”na öz layihələri barədə dañışdır.



İlkin Səmədov




Əli Əkbərzadə



Məhəmməd Abbash



Rəvşən Həbibullayev



Tamilla Süleymanova

lədiyi layihə barədə fikirlərini bölüşür:

- Məlumdur ki, təbiətdən on sert maddə Moos şkalası üzrə on balla qymətləndirilən almazdır. Lakin bugünkü reallıqlar yeni yüksək-bərkilikə malik materialların keşf olunması tələb edir. Tədqiqatının məqsədi sortliyinə görə almadız ilə müqayisə olunan, lakin hərbi sonayedə (biçəq və saper kəsici ləri), konveyer istehsalında (çilingər və yonna dozgahları), corrahiyyəde (skalpellər və ofstalmoloji bıçaqlar) daha olverişli və praktik olan materialları aşkar etməkdir.

Layihə üzərində işləyərən mən kristal kimya və bərk maddənin mexaniki modelləşdirilməsi prinsiplərindən istifadə edərək 40.000-dən çox hipotetik birləşməni araşdırırdı. Layihəmət təhlil olunan materialların səmərəliyinin artırılması və dənə keyfiyyəti möhsulların maya deyerinin aşağı salınması üçün içi səthinə tətbiq edilməsinə nəzərdə tutur.

### Qıcolmaların həllində innovativ yanaşma

Baki Avropa liseyinin X sinif şagirdi Faiq Qasımovun tibb və sağlamlıq sahəsinə həsr olunmuş tədqiqat işi də cəlbəcidi və aktuallığı ilə seçilir. Müasir tibbin on problemlərindən olan - qıcolmaların diagnostikasına həsr olunmuş layihənin tam adı “NIRS neonatal qıcolmaların diagnostikasında innovativ yanaşma”dır. Göründüyü kimi, tədqiqat işi ənənəvi tibbi problemlərin həllinə innovativ yanaşmanı özündə etibər edir ki, bu da şagirdlərimizdən elmi yenilikçi ruhun yüksək olmasından xəbər verir:

- Layihəm müasir tibbinən aktual, hələ də özlə həllini tapmamış problemlərdən biri olan körpə ölümü və erken ölülik problemlərindən həsr olunub.

Məlumdur ki, əlil olan uşaqların bir çoxu körpəlikdə qıcolmalar keçirir. Bunu onas tutaraq apardığım tədqiqatda qeyri-invaziv metod olan infraqırmızı spektrometriyadan qıcolmaların erkən diagnostikasında istifadə etməşəm, eyni zamanda aparılan müayinə metodu ilə beyin zədələnmələrinin ağrıqlı doracəsini müqeyyin etməye nail olmuşam. Beləliklə də alinan neticələrin vasitəsi ilə goləcəkdə körpələri qıcolmalar baş vermedən öncə müayinə etmək mümkün olacaq ki, bu da effektiv müalicə metodunun seçimində köməklik edəcək.

### Virtual laboratoriya

Bakıdakı 260 nömrəli tam orta məktəbin X sinif şagirdi İlkin Səmədovun və BDU nezdindəki “Gənclər istedadalar” liseyinin X sinif şagirdi Əli Əkbərzadənin tədqiqat işi “Tədrisdə virtual laboratoriyanın yaradılması və onun tətbiqi” kimi maraqlı bir mövzuya həsr olunub. İ.Səmədovun sözlərinə görə, tədris prosesində müasir virtual tolim texnologiyalarından istifadə müəümətliyət kəsb edir.

- Bu, özünü pandemiya dövründə də bürüzə verdi. Təqdim olunan iş biologiya dərslərində istifadə üçün virtual laboratoriyaların yaradılması həsr olunmuş ve müümətliyət etdiləndir. Eksperimentlər alqoritmi qurulmuş və onun “Unity” program dilində programı yaradılmışdır. Yekun olaraq virtual laboratoriya hazırlanmışdır.

İ.Səmədov qeyd edir ki, bütün inkişaf etmişək oləkələrin ali və orta məktəblərində tədrisdə virtual laboratoriyaların yaradılmasına və tətbiqinə böyük üstünlük verilir. Bu iş tədrisdə əyaniyyi-

təmin etmək, tələbə və şagirdlərin diqqətini tədrisə calb etmək üçün böyük rol oynayır. Virtual laboratoriyaların yaradılmasının bir sıra üstünlükleri vardır. Birincisi, bu laboratoriya şagirdlərin təhlükəsizliyinə təmin edir, ikinci isə maddi tərəfdən dəha olverişlidir. Çünki aparılan canlı tədqiqatlar zamanı istifadə olunan maddələr və ləvazimatlar böyük miqdarda maliyyə vəsaiti tələb edir.

### İtkiləri azaldan robot - “Army Bot”

Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdi Məhəmməd Abbaslının “Army Bot” adlı layihəsi öz müasirliyi və orijinallığı ilə seçilir.

- Layihəmət əsas məqsədi hərbi sahədə insan itkişinin qarşısının alınması, elcədə de insan rolinin azaldılmasıdır. Amma burada bir neçə məqsədi qeyd etmək lazımdır: 1)Düşən tərəfi haqqında informasiya toplamaq; 2)Hərbçilər mövəyyən senedlərin, yüklerin çəti keçilən yollarla çatdırılması; 3)Şəhədin qorunması; 4)Yerli şərait haqqında (hava, rəlyef, iqlim şərait) məlumatın eldə olunması. Bu robotun böyük effektivliyini nəzərə alaraq insan itkilərini azaltmaq olar. Məsələn, bu robot təmamilə keşfiyatçıları və mina axtaranların işini əvəz edə bilər.

### “RNT-lər və züləllər”

Bakı Dövlət Universiteti nezdində “Gənclər istedadalar” liseyinin X sinif şagirdləri Rəfsan Həbibullayev və Tamilla Süleymanovanın “biologiya” kateqoriyası üzrə tədqiqat layihəsi “RNT-lər və züləllər” mövzusuna həsr olunub.

Şagirdlərimiz qeyd edir ki, layihənin məqsədi insan, bəzi memənlərdə və ali bitkilərdə eyni istiqaməti, yaxın, qonşu gen cütlərini genom məyinasında müeyyənleşdirmək və həmin genomların hüceyrə differensiasiyası, xərcəng və qocalmadan rol oynayan eyni istiqaməti (quyruq-baş) və yaxın qonşu transkripsiya ilə induksiya olunan ximer RNT-lərin tərənnümə potensialını müqayisəli surətdə qiyamətləndirmək olub.

- Biz elmi rəhbərimiz, AMEA Biofizika İnstitutu İnteqratiiv Biologiya laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor İlham Şahmuradovun köməyi ilə bu layihədə insan və 4 məməli heyvanın (rezus meymunu, şimpanze, ev sıçanı və adi sıçovul) və 6 ali bitkinin (soya, qara yonca, qara qovaq, pomidor, şərab tütümü və qarğıdalı) nüvə genomlarında ximer RNT-lər tərəttmə potensialına malik quyruq-baş gen cütlerini müeyyənleşdirmişik. Analiz olunmuş genomlar hər birində quyruq-baş gen cütlerinin ümumi sayı toxminen 9700-19900, yaxın qonşu, yaxud qismən kəsişən quyruq-baş gen cütlerinin sayı toxminen 100-640 intervalında deyisir. Yəni, bu genomların hər birində, xüsusən de qismən kəsişən gen cütlerinin ximer transkript tərəttmək potensialına malik quyruq-baş gen cütleri vardır.

Sonda qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən hər il keçirilən “Sabahın alımları” kimi bilik yarışları, fənn olimpiadaları hər bir şagird üçün öz imkan və qabiliyyətlərini nümayiş etdirmək bacımdan oludqua mühüm əhəmiyyət kəsb edir. Məhz buna görədir ki, şagirdlər arasında bu cür müsabiqələrə maraqlı ildən-ildə artır.

Oruc MUSTAFAYEV